

# sistem administratorluğu



## sistem administratoru kimdir?

Çoxumuz onları tanımırıq, nə işlə məşğul olduqları haqqında cüzi təsəvvürümüz belə yoxdur. Sistem administratorları olmasaydı gündəlik həyatımızda nə dəyişərdi? Məsələn, bütün sistem administratorları eyni gündə məzuniyyətə çıxsaydı, bunun insanlara təsiri necə olardı?

Email-lərimiz, SMS-lərimiz, zənglərimiz gedib-gələrdimi? POS-terminallar, kassa aparatları, ATM cihazları, pul köçürmələri və digər bank xidmətləri işlək vəziyyətdə olardı? Kommunal xidmətlər, nəqliyyat sistemləri problemsiz işləyərdimi? Qatarlar, işqorlar, avia-naviqasiya sistemləri fəaliyyətlərini davam etdirə bilərdimi?

İnformasiya texnologiyaları (İT) sistemlərini quran, idarə edən və onların problemsiz işləmələrini təmin edən sistem administratorları sektorun pərdə arxasındakı qəhrəmanlardır. Bu qəhrəmanlar sırasına qoşulmaq üçün ciddi təhsil almalı, özünü yetişdirməlisən.

## kimlər üçündür?

Sistem administratoru olmaq üçün riyaziyyat və ya mühəndislik ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə sistem və şəbəkə təminatı üzrə mütəxəssis olmaq üçün istəklil olmaları kifayətdir.

Proqrama Microsoft-un ən son texnologiyalarından istifadə edərək, texniki infrastrukturunu tam olaraq dizayn etmək, qurmaq, idarə etmək, informasiya texnologiyaları həllərinə və bu sahədə ən son trendlərə bələd olmaq istəyənlər qoşula bilər.

Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün orta səviyyədə texniki ingilis dili bilikləri tövsiyə olunur. İngilis dili və sistem administratorluğu barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
22 həftə	həftə içi səhər	—————	9:00 – 12:45	LAB	35 həftə	həftə sonu səhər 10:00 – 14:45
22 həftə	həftə içi günorta	—————	14:00 – 17:45	əlavə məşğələ saatları	35 həftə	həftə sonu günorta 15:30 – 20:15
29 həftə	həftə içi axşam	—————	19:00 – 21:45			

## #SistemBurada



### tədris proqramı

Toplam 350 saat davam edən Sistem Administratorluğu tədris proqramında öyrəniləcəklər:

- Fundamentals of a Windows Server® Infrastructure
- Installing and Configuring Windows 10
- Installation, Storage, and Compute with Windows Server 2016
- Networking with Windows Server 2016
- Identity with Windows Server 2016
- Securing Windows Server 2016
- Linux System Administration

### sertifikasiya

Sistem Administratorluğu tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Microsoft Certified Solution Associate – MCSA: Windows Server 2016
- Microsoft Certified Solution Expert – MCSE: Cloud Platform and Infrastructure
- Linux Foundation: Certified SysAdmin

### iş yerləri

Sistem Administratorluğu tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

- Dövlət qurumlarının, böyük şirkətlərin İT və proqramlaşdırma bölmələrində
  - Sistem analitiki
  - Sistem mütəxəssisi
  - Sistem administratoru
  - Şəbəkə adminstratoru
- Kiçik və orta müəssisələrin İT və proqramlaşdırma bölmələrində
  - Sistem mütəxəssisi
  - Sistem administratoru
  - Şəbəkə adminstratoru
  - Layihə meneceri
  - İT meneceri
  - Şəbəkə təhlükəsizliyi meneceri
- Microsoft-un partnyor şirkətlərində
  - İT mühəndisi
  - İT administratoru
- Tədris qurumlarında
  - Texniki məsləhətçi
  - MCT – Microsoft Certified Trainer



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə bəynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir.

Qısaca, #GələcəkBurada

Nizami küçəsi, 203B  
AF Business House, 2-ci mərtəbə  
Mobil: +99450 444 2633  
Whatsapp: +99450 444 2633  
Tel: +99412 555 2525  
info@code.edu.az  
code.edu.az